

AMEA Humanitar Elmlər Bölməsi Elmi şurasının iclası

Bülbul, Mirzə Fətəli və Cavidin yubileyləri ilə bağlı tədbirlər planı hazırlanıb



Cavidin Ev-Muzeyində, eləcə də AMEA-nın elmi müəssisələrində görülməli işlər barədə danışılıb.

Hüseyn Cavidin 140 illiyi münasibətilə Humanitar Elmlər Bölməsinin tədbirlər planına dair müzakirələr aparılıb. Ədibin yubileyi ilə bağlı müxtəlif konfrans və tədbirlərin keçirilməsi, ensiklopediya və monoqrafiyaların, "Hüseyn Cavidin Ev-Muzeyinin izahlı kataloqu"nın (3 cildə), AMEA Naxçıvan Bölməsinin "Elmi əsərlər" jurnalının xüsusi buraxılışının hazırlanması və bu barədə bölmənin tədbirlər planının təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Görkəmli şərqşünas alim, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın (1932-2005) anadan olmasının 90 illik yubileyi ilə əlaqədar AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. Bu münasibətlə "Elm fədaisi. Azadə Rüstəmov – 90" məqalələr və xatirələr toplusunun hazırlanıb nəşr edilməsi barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna tapşırıq verilib.

İsa Həbibbəyli bölmənin elmi müəssisələrində türk xalqları ədəbiyyatının tədqiq edilməsi istiqamətində görülməli işlərdən də bəhs edib. Diqqətə çatdırılıb ki, sentyabr ayında qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun 125 illiyi (1897-1961) qeyd olunacaq. Həmçinin humanitar sahədə fəaliyyət göstərən tanınmış alimlərin yubileylərinin bölmənin elmi şuralarının iclaslarında nəzərə alınması tövsiyə olunub.

İnstitutu) keçirilməsi nəzərdə tutulur. Həmçinin Mirzə Fətəli Axundzadənin şəxsi arxiv, yaradıcılığında folklor motivləri və mifologizmlər, əlifba, orfoqrafiya, dram və nəsr dili məsələləri və digər mövzularda tədbirlərin təşkil edilməsi qərara alınıb. "Mirzə Fətəli Axundzadə ensiklopediyası"nın, "Mirzə Fətəli Axundzadə. Həyatı və yaradıcılığı" ("Sənətkarın elmi pasportu" seriyasından) kitabının hazır-

lanıb nəşr edilməsi, görkəmli dramaturqun əsərləri, haqqında yazılmış kitablardan ibarət sərginin təşkili barədə elmi tədqiqat müəssisələrinə müvafiq tapşırıqlar verilib.

Akademik İsa Həbibbəyli oktyabrın 24-də dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinin tamam olduğunu xatırladaraq, ədibin həyat və yaradıcılığının tədqiqi və təbliği istiqamətində Hüseyn

"İnsan resurslarının idarəedilməsinə ümumi baxış"

DİM tərəfindən təlim təşkil olunub

28-29 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün "İnsan resurslarının idarəedilməsinə ümumi baxış" mövzusunda təlim keçirilib.

DİM-in əməkdaşı Miranə Rüstəmli insan resurslarının idarəedilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, onlarla aparılan işlərin əsas

prinsipləri, problemləri, müasir tələblərdə sənədlərin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verib.

Həmçinin təlim zamanı iştirakçılara müasir motivasiya metodları, işçiləri motivasiya edən amillər, motivasiyanın prinsip və faydaları, münaqişə situasiyaları, onların yaranma səbəbləri və həlli, iş yerlərində stresin idarə olunması və s. məsələlər də izah edilib.

Xatırladaraq ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.